

Lan dhlizi Azrbaycann nzartin veril bilir



tn gn Trkiy Prezidenti Rcb Tayyib rdoan v rusiyal hmkar Vladimir Putin arasnda telefon dan olub. Dvlt balar Qaraba mslsini, Adamdak Trkiy-Rusya Birg Monitoring Mrkzinin faliyyitini, .hminin Liviya v Suriyadak vziyyt haqqnda danb

Arannews :Ardnca, Rusiyann xarici ilr naziri Sergey Lavrovla türkiyli hmkar Mövlud Çavuolu danqlar zaman gündm gln mslni müzakir ediblr. Paralel olaraq, Lavrov hm Azrbaycan XN rhbri Ceyhun .Bayramov, hm d Ermnistan XN baçs Ara Ayvazyanla danqlar aparb .Qaraba danqlarnn intensivlmsi masada hans sndlrin olmas il bal sual dourub Onun sözlrin gör, hazrda Moskva, Ankara v Bak arasnda danqlar sasn iqtisadi xarakter dayr. Bundan baqa, bütün mcburi .köçkünlrin Qarabaa qaytmas gündmd saxlanlr ldquo;Ciddi yeniliklr yoxdur. Sadc söhbt Dalq Qaraban tarix qovumu& qondarma status il bal müzakirlrdn ibartdir. Ba tutan müzakirlrd Azrbaycan itirak etmir, çünki bu status qbul etmir. Dalq Qaraba zli Azrbaycan torpadr. kinci Vtn müharibsi d sübut etdi ki, Qaraba bölgsi Azrbaycanndr. ndi is gündmd duran sas msl halinin ialdan azad olunmu bölglr, eyni zamanda qondarma Dalq Qaraban rejiminin .;nzarti altnda olan torpaqlara qaydn tkil edilmsidir&rdquo

Politoloqun fikrinc, son intensiv danqlar zaman Laçn dhlizin nzartin sülhmramllardan alnaraq Azrbaycan Ordusuna yaxud Srhd Xidmtinin .nzartin verilmsi d müzakir mövzusudur

ldquo;Gündmd olan digr msl is rus sülhmramllar il bal msllrin& biraz da dqiqldirilmsidir. Bel ki, Laçn dhlizin nzartin Azrbaycan Ordusuna v ya Azrbaycann Srhd Qüvvirlrin verilmsi üzrind Rusiya il danqlar aparlr. gr bu ba tutmasa, Laçnda Azrbaycann hm srhd xidmtinin, hm d gömrük xidmtinin keçid buraxl mntqsinin yaradlmas nzrdn .;keçirilir&rdquo

Politoluqun fikrinc, Ermnistanla kommunikasiyalarn açimas danqlarn .daha bir mövzusudur

ldquo;Mövlud Çavuolunun hr sfrinin mzind hmçinin& kommunikasiya xtlrinin açimas dayanr. Kommunikasiya xtlri dedikd Ermnistann drin blokadadan çxarimas demkdir. Bu da Ermnistann özündn asldr. Düünürm ki, ba tutan danqlar .;müsbt nticlnck&rdquo